



Layihənin istiqaməti:
“Azərbaycanın dövlətçilik tarixinin, mili
adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği”

Isa Sultan kim idi? Jurnalista, torpaqşunas alim yaxud dövlət məməru? Dövrünə görə hər üç vəzifəni çox şərəf və ləyaqətlə yerinə yetirən bir Azərbaycan ziyalısı idi **İsa Sultan Şahtaxtı**.

Əslən Naxçıvanın Şahtaxtı kəndindən olan Nəcəfqulu bəy İravan quberniyasının sayılan-seçilən bəylərindən olub. Amma yalnız varidatının, mülklərinin coxluğu ilə deyil, həm də maarifpərvərliyi ilə çox bəylərdən fərqlənib. Övladlarına nəinki, seminarıya təhsili vermeklə kifayətlənib, hətta Avropada təhsil almalarına şərait yaradıb. 1851-ci ildə anadan olan Isa Sultan İsvərəye qədər təhsil dalınca gedib. İlk təhsili ni evdə alan Isa Sultan sonra Naxçıvanda rusdilli məktəbdə oxumuşdu. Nəcəfqulu kişi oğlunu daha mükəmməl təhsilli görmək üçün onu 14 yaşında Tiflisə gətirir və məşhur maarifçi Dmitri Kipianinin pansionuna qoyur.

Bu pansionda qısa müddət qalan Isa Sultan 1867-ci ildə Tiflisdə yenice fəaliyyətə başlayan Real gimnaziyaya daxil olur. Tədqiqatçıların yazdıǵına görə, o zaman bu gimnaziya Qafqazın yeganə yüksək səviyyəli təhsil ocağı sayılırdı. Əksəriyyəti rus, erməni, gürcü, yəhudili olan gimnazistlərin arasında Isa Sultan bir müddət çətinlik çəksə də, sonradan istedadı, zəhmətkeşliyi sayesində gimnaziyanın "birinci şagirdi" adını qazanır. Tədqiqatlardan belə bəlli olur ki, Isa Sultan gimnaziyaya daxil olarkən burada oxuyan seminaristlər arasında yeganə azərbaycanlı olub. O, gimnaziyani qurtaran da kiçik qardaşı Əbülfət də burada təhsilini davam etdirmiş.

1871-ci ildə gimnaziyada təhsilini başa vuran Isa Sultan 18 yaşında üz tutur Peterburqa. Mətbuatşunas alim Vilayət Quiliyevin yazdıǵına görə Isa Sultan Peterburqda Əkinçilik İnsti-tutuna imtahan veren zaman "professorları heyretləndirən qeyri-adi cavabları, zəngin biliyi və yüksək eruditisiyi neticəsinde birdən-bira institutun ikinci kursuna qəbul edilir". Beləliklə, bu qeyri-adi tatar balasının şöhrəti tezliklə bütün instituta yayılır.

Isa Sultan institutda ali təhsil əldə etmək yanaşı, Peterburqdakı "Qafqazlılar dərnəyi"nin en feal üzvüne çevrilir. Əsasən qafqazlı tələbələrdən ibarət olan bu dərnəyin fealiyyəti jandarmı çox narahat etdiyi üçün Çar II Aleksandra məlumat verilir. Çar 1874-cü ildə dərnəyin bütün üzvlərinə, xüsusən də Isa Sultana gizli polis tərəfindən xüsusi nezərat edilməsini tapşırır.

1874-cü ildə Peterburqda təhsilini başa vuran Isa Sultan bu dəfə daha mükəmməl təhsil və mütərəqqi ideyalara sahib olmaq üçün Avropana yollanır. Əvvəlcə Parisdə, sonra Londonda siyasi-iqtisadi elmlərə dair mühazirələrde mütəmadi iştirak edir. Sonra İsvərənin Sürix şəhərində Avropanın ən nüfuzlu təhsil mərkəzi olan Politexnikuma daxil olur və burada təbiətşünaslığı dair biliklər əldə edir. Sürix Isa Sultanın dünya görüşünü, siyasi biliklərini daha da mükəmmelləşdirir.

Qarsın ilk azərbaycanlı məri İsa Sultan Şahtaxtı həm mətbu fəaliyyəti, həm də məmur kimi işi ilə çoxlarına nümunə idi

Tədqiqatçıların yazdıǵına görə, Sürix o zaman Rusiyaya inqilab ixrac edən bir mərkəzə, siyasi ixtisaslaşma ocağına çevrildiyinə görə çar hökuməti 1873-cü ildə İsvərənin bu şəhərindəki bütün vətəndaşlarının dərhal geri qayıtmaları haqqında gülunc bir fərman vermişdi.

Beləliklə, 1876-ci ildə Isa Sultan Tiflisə gelir. Hələ Tiflisdə Real gimnaziyada oxuyarkən bədii yaradıcılıqla məşğul olması və rus dilini mükəmməl bilməsi onu mətbuat aləminə meyilləndirir. İlk olaraq "Tiflisski vestnik" qəzetində işe başlayır və tez bir zamanda qəzetiñ en feal yazarına çevrilir. Bu qəzətə əsasən siyasi mövzuda yazan Isa Sultan tez bir zamanda qəzetiñ siyasi şöbəsinə nezərat etmesi hə-

lən ermənilərə verilməsi məsəlesine toxunmuşdur. Siyasi publisist "Ağrılı yer" və "Quba xanlığında torpaq sahibkarlığı" məqalələrində Qafqazdakı münəaqişəli torpaq məsəlesinə və hökumətin müsəlmanlara aqressiv münasibətdən üstüortülü bəhs edərək yazırırdı: "Cəmiyyətimizdə belə bir yanlış təsəvvür var ki, müsəlmanların əqli inkişafına nə qədər az diqqət yetirilsə, onlar Rusiya ilə daha tez qaynayıb-qarışacaqlar". Və yaxud, digər bir məqaləsində jurnalista çox haqlı olaraq üzünü hökumət dairələrinə tutaraq soruşur: "Doğrudan da, qəribə deyil ki, əhalisinin üçdə bir hissəsi müsəlmanlardan ibarət olan ölkədə yalnız tatar (Azərbaycan) dilində bir qəzet, özü de sifir kənd təsərrüfatı istiqamətli qəzet - "Əkinçi" nəşr edilir?".

Bunları yazanda Isa Sultanın 25 yaşı var idi. Bu zaman o "Kavkazski almanax" məcmuəsi nəşr etmək fikrine düşür. Bu almanax hazırlanmaq üçün Isa Sultan mütləq canişinliyin arxivindəki rəsmi sənədlərlə tanış olmalıdır. Odur ki, Isa Sultan dəfələrlə Qafqaz canişinliyinin baş idarəsinə məktubla müraciət edir. Hökumət bunun qeyri-mümkün olmasını ona bildirdikdə Isa Sultan öz inadkarlığını dənmür. Uzun-uzadı yazışmalardan, get-gəllərdən sonra 1877-ci ilin martında almanaxın nəşrinə rəsmi icazə alır və onun nəşrinə nail olur.

Amma mətbuat aləmində çətin də olsa yavaş-yavaş öz sözünü deyən gənc jurnalista Isa Sultan özü də hiss etmədən sahədən uzaqlaşdırılır. Bu hadisə 1877-ci ilin oktyabrında rus ordusunun Qafqazdakı hərbi əməliyyatlari zamanı baş verir. Oktjabrın 15-də Qars şəhərinin ruslar tərəfindən işğal olunması Isa Sultanı bütün varlığı ilə bağlı olduğu mətbuatdan ayırrı. Bu, hökumət üçün narahatlıq doğuran gənc jurnalistenin mərkəzdən uzaqlaşdırılması üçün çox gözəl fırsatı idi. Hökumət bu fırsatı əldən verməyərək Isa Sultanı 1877-ci ilin son ayında Qars şəhərine göndərir. Və Isa Sultanın ömrünün son 16 il bu şəhərlə bağlı olur.

Çox gənc olan Isa Sultan 1878-ci ilin ilk ayında Qars vilayət reisi yanında xüsusi tapşırıqlar üzrə məmər vəzifəsinə təyin edilir. Həmin ilin oktyabrında Isa Sultan Qars şəhər idarəsinin sədri-şəhər məri təyin edilir. 1879-cu ildə Qars vilayət hərbi gubernatorunun dəftərxanasında xüsusi tapşırıqlar üzrə baş məmər vəzifəsinə təyin edilən Isa Sultan 1880-82-ci illərdə artıq bu idarənin mülkü işlər üzrə baş idarəsinə rəhbərlik edir. 1883-cü ildə isə hərbi gubernatorun dəftərxanasında müdürü təyin edilir.

Hökumət öz rəsmi idarələrində bir tatar balasının fealiyyətini istəməsə də, Isa Sultanın Avropa və Şərqi dillərini mükəmməl bilməsi, həddən ziyanə səliqəli və işgizar, məsuliyyətli, çalışqan olması hakim dairələri çıxılmaz vəziyyətdə qoyur.

İsa Sultan artıq bir məmər həyati yaşamasına və işlərinin həddən artıq çox olmasına baxmayaraq, mətbuatdan uzaqlaşır. Qafqazın rus dilli qəzətlərində çap olunur. Qarsın mədəni həyatında çox yaxından iştirak edən gənc məmər 1882-ci ilin oktyabrında bu şəhərdə mətbəə açır və onun redaktorluğu ilə "Kars" qəzeti fəaliyyətə başlayır.

Yuxarıda qeyd etdim ki, Isa Sultan



**Qərenfil Dünyamin qızı,
BDU-nun dosenti,
fəlsəfe doktoru**



valə edilir. Tiflis Senzura Komitəsinin sədri A.P.Maksimoviç bundan sonra qəzetiñ bu şöbəsinin hazırladığı materiallara dəha diqqətə yanaşırı. Tədqiqatçıların fikrincə, bu "qəzet Gürcüstənda və Zaqafqaziyada rus dilində çap olunan ilk demokratik mətbuat orqanı idi". Ətrafına demokratik ruhu gəncləri toplayan "Tiflisski vestnik" hökumətin rəsmi nəşri sayılan "Kavkaz" qəzeti polemika aparmağa başlayır. Beləliklə "Kavkaz" qəzeti tez-tez səhifələrinde "əyalet siyasetçiləri" adlandırdığı İ.S.Şah taxtı və gücü yazarı knyaz K.Bebiyev haqsız olaraq təqnid, bəzən də təhqir atəşinə tuturdu.

Uzun illər Avropana yaşayan, 19-cu ve 20-ci yüzilliklərdə gürcü ictimai-siyasi fikrindən aparıcı simalardan biri və Isa Sultanın şəxsi dostluq əlaqələri olan Niko Nikoladzenin "Tiflisski vestnik" də çap etdirdiyi kəskin və tutarlı cavablardan sonra "Kavkaz" susmali olur. Isa Sultan "Tiflisski vestnik" də əsasən Türkiye və Azərbaycanın ictimai, siyasi, iqtisadi həyatı ilə bağlı məqalələrlə çıxış edirmiş.

Hələ o zaman 1873-cü ildə Isa Sultan azərbaycanlılarının dədə-baba torpaqlarının zorla alınıb irandan və Türkiyədən köçürü-

həm də torpaqşunas alım olub. O, Rusiya Kənd Təsərrüfatı Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvü seçilmişdi. 1875-ci ildə Isa Sultan məşəcilik üzrə dissertasiya müdafiə etmişdir. Çıxış etdiyi mətbu orqanlarında əkinçilik və məşəcilik üzrə bir çox məqalələr yazılmış və bu sahədə dəyərlə təkiflər irəli sürmüştür.

Məsuliyyətli vəzifələr, gərgin iş prosesi cavan məmərən sağlamlığına öz mənfi təsirini göstərir. İlk olaraq gözlərindən şikayətlər: "...göz ağrısından eziyyət çəkirəm, ona görə də axşamlar işləmək imkanım yoxdur". 1879-cu ildə Isa Sultanı daha çox ürek-damar xəstəlikləri narahat edir. Və ele həmin ilin iyun ayında Rusiya imperatoru II Aleksandırə ərizə yazaraq "...işlə əlaqədar pozulmuş sahətin düzəltmək üçün" icazə istəyir. Lakin bu istək cavabsız qalır.

1894-cü ilin avqustunda sahətinin daha da pişləşdiyi zaman Isa Sultan yeni-dən Qafqazın hərbi gubernatoruna ərizə ilə müraciət edərək bildirir: "Hazırkı vəzifəmle (o zaman gubernatorun dəftərxana rəisi olub-Q.D.) əlaqədar yerinə yetirdiyim ağır, üzücü işlər son illərdə məni tamamilə əldən salıb. Bu il sahətin o qədər pozulmuşdu ki, Qars həkimləri özümü təcili surətdə daxili xəstəliklər mütəxəssisine müayinə etdirməyi vacib bilmisələr. Tiflis gedərək həkimlərə müraciət etdim. Onlar məsləhət bildi ki, bu vəziyyətə Qarsın sərt iqlimi sağlamlığıma öldürəcək təsir göstərir və dərhal buranı tərk etməliyim". Bu dəfə də Isa Sultanın müraciəti cavabsız qalır. Çar hökumətinin daş qəlblə məmurlarının bir "tatar balası"na qarşı olan laqeydiliyi istedadlı gəncin taleyinə nöqtə qoyur.

Bu məktubdan cəmi 21 gün sonra Isa Sultan 43 yaşında vəfat edir. Arxada isə onun xeyrəxah əməlləri, altı körpə qız övdələri və cavan ömür-gün yoldaşı qalır. (Onun həyat yoldaşı Səkkine xanım və qızları haqqında "Avropada təhsil alan ilk azərbaycanlı qızı" və "Oxşar taleli rəfiqələr" sərlövhəli məqalələrimdə geniş məlumat vermişəm). Bu isə milli və dini ayri-seçiliyin, xristian təəssübəşliyinin hökm sürdüyü Rusiya imperiya məmurlarını heç narahat da etmir. Çünkü onlara bu "tatar balası"nın istedadı, işgüzarlığı lazımdır.

**Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya
Vəsiyyətinin İnkıfətə Fondu
Dövlət Dəstəyi Fondu maliyyəsi
əsasında hazırlanıb.**